

Günay İsfəndiyar qızı Sadıqova

Gəncə Dövlət Universiteti

sgı\_biolq@mail.ru

Gülüstan Əlihüseyin qızı Əzizova

Gəncə Dövlət Universiteti

## İMMUNPROFILAKTIKANIN TƏŞKILİNİN ƏSASLARI, ONUN EFFEKTIVLİYİNİN VƏ TƏHLÜKƏSİZLİYİNİN QIYMƏTLƏNDİRİLMƏSİ

**Açar sözlər:** immunologiya, proflaktika, təbii imunitet, suni imunitet, peyvənd, vaksin, qazanılmış imunitet, zərdab, yad antigen, orqanizma, irsi yolla, fizioloji xüsusiyyət, anatomik xüsusiyyət

### Summary

The purpose of this article is to investigate the growing number of viral diseases, to gather information on what measures should be taken against them and to educate the population. The immunological structure of the population is formed due to increased insensitivity to pathogenic microorganisms, which occurs through the formation of natural immunity (inherited or acquired as a result of an infectious process) and artificial immunity (created through immunoprophylaxis). The level of the immunological structure of the population affects the direction (trend) of the epidemic process. The higher the AID for a particular infectious disease, the lower the incidence, as well as the risk of group illnesses or outbreaks.

**Key words:** immunology, prophylaxis, natural immunity, artificial immunity, vaccination, vaccine, acquired immunity, serum, foreign antigen, organism, hereditary, physiological feature, anatomical feature

### Giriş

İmmunologiya orqanizmin yad antigenlərdən qorumasından bəhs edən elmdir. İmmunologiya immuniteti öyənən elmdir. İmmunitet orqanizmin filogenetik inkişafı prosesində, xarici mühit amillərinin təsirinə cavab olaraq baş verməklə, irsi yolla keçən, eləcə də doğulduğdan sonra həyatda qazanılan, canının anatomik və fizioloji xüsusiyyətləri ilə uyğunlaşma nəticəsində meydana çıxan mürəkkəb bioloji reaksiyadan ibarətdir.

Bunun sahəsində patogen mikroolların bədənə düşməsinə və onda artıb çoxalmasına, eləcə də onların əmələ gətirdikləri zəhərli maddələrin təsir etməsinə imkan verməyən şərait yaranır.

Belə şərait infeksion prosesin, qoruyucu peyvəndlərin, eləcə də nəzərə çarpmadan məişət immunizasiyasının təsiri altında orqanizmin fizioloji cəhətdən dəyişməsi ilə əlaqədar olaraq meydana çıxır. Bu prosesdə mərkəzi sinir sisteminin müdafiə xarakterli tənzimedici fəaliyyətinin olduqca böyük rolu vardır.

İmmunitetin vahid bir təsnifatı yoxdur lakin ümumiləşdirərək belə təsnifat təklif olunmuşdur: təbii və suni immunitet.

Təbii immunitet dedikdə növ xüsusiyyəti daşımaqla irsi bir əlamət kimi xarakterizə olunmasıdır. Məsələn, insan qaramal taununa yoluxmur, yəni insanın bədənidə bu xəstəliyin törədicisi üçün əlverişli şərait yoxdur. Mikroollar orqanizmə düşən kimi məhv olur.

Əksinə, insanda olan bəzi xəstəliklər hətta qəsdən belə yoluxdurduqda (süzənək, qarın yatalığı, qızılca, infeksion parotit, sifilis, infeksion sarılıq, botkin xəstəliyi) heyvanlara keçmir. Ancaq L.Paster sübut etmişdir ki, toyuqların bədənin hərarətini 41-42C-dən 37C-yə salanda, ayaqlarını daim soyuq suda saxlamaqla, onların qarayara mikroolları ilə yoluxdurmaq mümkün olmuşdur.

Bu o deməkdir ki, xarici amillərin təsiri altında mütləq immunitetin gərginliyini azaltmaq, heyvanlarda müvafiq xəstəliklər törətmək olur. Bu ya bətnadxili inkişaf prosesində plasenta damarları ilə ya da doğulandan sonra ana südü ilə ötürülür. Qazanılmış immunitetdə isə xəstəlik keçirdikdən sonra bir daha o xəstəliyə tutulmur.

Suni immunitet isə orqanizmə vaksinlər və yaxud zərdabların yeridilməsi ilə nail olmaq olur. Zəiflədilmiş, yaxud ölü, törədici vaksinlərindən fəal immunitet, dözümlü illərlə davam edən immunitet yaranır, orqanizmə antitel hazırlayıır. Passiv immunitetdə isə orqanizm xəstələnmiş fərdin zərdabı, hazır antitellər yeridilir. Bu isə dözümlü olmur, 4-6 həftədən sonra antitel parçalanır, passiv immunitet baş verir.

İmmun sistemin anlayışlarına fiziki baryerlər, fizioloji baryerlər interferonlar, komplement anlayışı, endositoz, faqositoz prosesləri, killerlər, helperlər və s. aiddir.

Fiziki baryerə (sədd) misal olaraq dərinin göstərmək olar. Six epidermis hüceyrələrinə malik normal sağlam dəri patogenlərin orqanizmin daxili mühitinə keçməsinin qarşısını alır. Bundan əlavə dərinin malik olduğu tər və piy vəzilərinin ifraz etdiyi turşu təbiətli maddələr də patogenlərin məhvini səbəb olur.

Onurğazsızlarda bu funksiyani çanaq və xitin təbəqə, eləcə də selik həyata keçirir.

Immun sistemdə mərkəzi fiqur limfositlərdir. Immun sistemin hüceyrələrinə leykositlərin müxtəlif populyasiyaları aiddir. Bütün limfoid hüceyrələrin əmələ gəlməsi üçün ümumi əcdad sümük iliyinin kötük hüceyrələri hesab edilir. Əmələ gəlmiş limfoid hüceyrələrinin hələ immunoloji funksiya daşımayan bir hissəsi yarandığı orqanizmdə bütün həyat boyu qan vasitəsilə miqrasiya edərək, mərkəzi limfoid orqanlarda (timus, sümük iliyi) toplanır.

Ümumiyyətlə immunsistemini yüksəltmək məqsədi ilə bir çox addımlar atılır. Bunlardan isə əsas olan peyvəndlərdir.

Ölkə daxilində profilaktik peyvəndlərin aparılması respublika Səhiyyə Nazirliyi tərəfindən qəbul edilən əmr və qüvvədə olan təlimatlara əsasən tənzimlənir. Qüvvədə olan əmr və təlimatlara uyğun olaraq profilaktik peyvəndlərin təşkilinə və aparılmasına cavabdehlik ölkə daxilində səhiyyə idarələrinin yerli orqanları və Dövlət sanitər-epidemioloji xidmət mərkəzlərinin (DSENM) üzərinə həvalə olunmuşdur. DSENM qeydiyyat və hesabat, ümumi metodiki rəhbərlik, vaksinprofilaktika üzərində və vaksin preparatlarının saxlanması və daşınması zamanı «Soyuq zəncir» rejiminə riayət edilməsinə nəzarəti həyata keçirirlər. Müalicə-profilaktika müəssisələri peyvəndlərin planlaşdırılmasını, aparılmasını, yerinə yetirilən peyvəndlər və tibbi immunbioloji preparatlar (TİBP) üzrə qeydiyyat və hesabatı həyata keçirirlər.

Peyvəndlərin planlaşdırılmasına, təşkilinə, aparılmasına və qeydiyyatına, həmçinin onlar haqqında hesabatların vaxtında verilməsinə cavabdehlik vaksinasiyanın həyata keçirildiyi müəssisələrin rəhbərlərinin üzərinə həvalə olunmuşdur. Müəssisələr səviyyəsində (müvafiq MPM-nin xidmət göstərdiyi rayonda) peyvəndlərin planlaşdırılmasını həyata keçirən əsas bölmələr uşaq poliklinikalarının peyvənd kabinetləri və ya immunprofilaktika kabinetləri (İPK), mərkəzi rayon xəstəxanaları (MRX) və ya böyükler üçün poliklinikalarda yoluxucu xəstəliklər kabinetləri (YXK) hesab edilir.

### Material və metod

Məlumdur ki, yoluxucu xəstəlik zamanı mikroorganizmlərlə təmas nəticəsində onlara qarşı immunitet inkişaf edir. Immunprofilaktika törədici ilə təbii təmasa qədər immunitet yaratmağa imkan verir. Immunprofilaktika süni immunitetin yaradılması və ya gücləndirilməsi yolu ilə əhalinin xəstəliklərdən fərdi və kütləvi müdafiə metodudur. Immunprofilaktika həssas şəxslərə münasibətdə aparılan, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına yönəldilmiş profilaktik və əksepidermik tədbirlərdir. Immunprofilaktikanın məqsədi ayrı-ayrı şəxslər qrupunda xəstəliklərin baş verməsinin qarşısının alınması və bununla da xəstəliyin tam ləğv edilməsidir.

Hazırda bəşəriyyət vaksinasiyasını infeksiyalarla mübarizənin iqtisadi baxımdan ən sərfəli və münasib üsulu kimi qəbul edir. Əldə olunan məlumatlar göstərir ki, müasir vaksinlərin yeridilməsinə qarşı yaranan qeyri-qənaətbəxş reaksiyaların baş verməsi riski müvafiq infeksiyalar inkişaf etdikdə meydana çıxan reaksiyalara nisbətən xeyli aşağıdır. Vaksinasiyanın qələbəsinin zəfəri bütün dünyada təbii çıçək xəstəliyinin ləğv edilməsi oldu.

Yoluxucu xəstəliklərin immunprofilaktikası əhalinin sağlamlığının mühafizəsinin və sanitariya-epidemioloji salamatlığının mühüm tərkib hissələrindən biridir, bir çox hallarda isə yoluxucu xəstəliklərin qarşısının alınması, azaldılması və ləğv edilməsi üzrə yeganə effektiv tədbirdir. ÜST 1974-cü ildə «Genişləndirilmiş İmmunlaşdırma programı» (GİP) qəbul etmişdir ki, onu bütün dünya ölkələri həyata keçirir. GİP-ə daxil edilmiş yoluxucu xəstəliklərlə mübarizə tədbirləri hər il 3 milyondan çox ölümün qarşısını almağa imkan verir.

Vaksinprofilaktika iqtisadi baxımdan olduqca effektiv tədbirdir. Təbii çıçəyin ləğv edilməsi programı 313 mln. dollara başa gəlmişdir, halbuki hər il onun vurdugu zərər 1-2 mlrd. dollar təşkil edirdi. Əgər immunlaşdırma olmasayı, hər il 5 mln. uşaq ölməli idi, onlardan: 1/2 - qızılcadan, 1,2 mln. - yenidögülmüşlərin tetanusundan, 1,8 mln.- göyökürəkdən. Hazırda vaksinasiyanın köməyi ilə 40-dan çox infeksiya ilə müvaffəqiyyətlə mübarizə aparılır, 60-dan çox vaksin isə tədqiqat mərhələsindədir. Yaxın vaxtlarda səhiyyə təcrübəsinə yeni vaksinlər tətbiq ediləcəkdir ki, onların kütləvi tətbiqi hər il milyonlarla şəxsin həyatını xilas edəcəkdir.

Yuxarıda deyilənlər immunprofilaktikanın əhəmiyyətini aydın ifadə edir. Xəstəliklərlə mübarizədə immunprofilaktika vasitələrinin xarakteristikasını, onların tətbiq formalarını, yeridilməsi texnikasını bilmək, həmçinin baş verə biləcək ağırlaşmaların qarşısını almaq vacibdir. Yaşlar üzrə peyvəndlərin yeridilməsi isə ola biləcək postvaksinal ağırlaşmaların qarşısını almağa imkan verir.

### Analiz

Yalnız həssas orqanizmdə adekvat törədiciinin daxil olmasına qarşı infeksiyon proses inkişaf edə bilər. Belə ki, prinsip etibarilə bütün insanlar antropoz yoluxucu xəstəliklərə qarşı həssasdırlar; bu həssaslığın konkret parametrləri (göstəriciləri) həm törədiciyə aid olan, həm də orqanizmdən asılı olan bir sıra amillərdən asılıdır.

Bir çox yoluxucu xəstəliklər zamanı törədiciyə münasibətdə insanların həssaslıq səviyyəsi çox yüksəkdir və beləliklə yoluxmuş şəxslərin hamısında və indiyə qədər bu xəstəlik ilə yoluxmayanlar və ya ona qarşı peyvənd edilməyən şəxslərdə müxtəlif ifadə dərəcəsinə malik infeksion proses meydana gəlir. Məsələn, qızılca, su çiçəyi, epidemik parotit virusları, taun çöpləri, qarın yatalığı törədiciləri ilə yoluxduqda adətən klinik olaraq kəskin nəzərə çarpan infeksion proses inkişaf edir.

Həssas organizmdə törədicinin daxil olması, artıb-çoxalması və həyat fəaliyyətinin digər təzahürləri müxtəlif dəyişikliklərə səbəb olur. Törədicilərin həyat fəaliyyəti orqanizmin daxili mühit sabitliyinin, onun genetik homeostazının pozulmasına gətirib çıxarır.

Həssaslığa təsir göstərən amillər. Yoluxucu xəstəliyin baş verəsi müəyyən dərəcədə makroorganizmin reaktivliyindən, daxili mühitinə düşən xəstəlik törədən mikrobları, zəhərləri zərərsizləşdirmək qabiliyyətindən asılıdır. Bu zaman aşağıdakı amillər mühüm rol oynayır:

- yaş,
- sinir sisteminin vəziyyəti,
- endokrin sistemin vəziyyəti,
- qidalanma,
- normal mikroflora,
- ətraf mühit.

### Nəticə və təkliflər

Bir çox infeksiyaların törədicilərinə qarşı orqanizmin davamlılığında mikroelementlərə də mühüm rol ayrılır, belə ki, qida da onların çatışmazlığı maddələr mübadiləsinin pozulmasına, yoluxucu xəstəliklərə qarşı həssaslığın yüksəlməsinə gətirib çıxarır.

Normal mikroflora orqanizmin müdafiə funksiyalarının həyata keçirilməsində az rol oynamır. Bu mikrofloranın nümayəndləri çox vaxt patogen mikrobların mütləq antaagonistləri sayılırlar. Məsələn, bağırsaq çöpü - yoğun bağırsağın daimi sakini olub qarın yatalığı və digər bağırsaq infeksiyalarının törədicilərinin inkişafını dəf edir.

Yoluxucu xəstəliklərə qarşı orqanizmin davamlılığı bir çox hallarda ətraf mühit şəraitindən asılıdır. Məsələn, donma (temperaturun aşağı düşməsi) bir çox patogen və şərti-patogen mikroorganizmlərə qarşı davamlılığı azaldır, soyuğun və eyni zamanda nəm havanın təsir göstərməsi tənəffüs yollarının selikli qişasının davamlılığını zəiflədir ki, bu da xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır.

Yoluxucu xəstəliklərin inkişaf etməsinə həddən artıq qızma (hərarətin artması, günəş şüalarının uzun müddət və intensiv şəkildə təsir etməsi), yüksək dozalarda ionlaşdırıcı şüalanma, peşə zərərləri (isti sexlərdə yüksək temperatur, şüalanma, kimyəvi maddələrlə zəhərlənmə, oksigen çatışmazlığı, fiziki və əqli yorğunluq və s.) şərait yarada bilər.

Beləliklə, makroorganizmin vəziyyəti və ətraf mühit şəraiti infeksion prosesin yaranması ehtimalını və onun gedişinin xarakterini müəyyən edir.

Halhazırda yoluxucu xəstəliklərin artdığı vaxtda əsas şərt orqanizmanın immune sistemini möhkəm saxlamaq ətrafla mümkün olduğu qədər təcrid olunmaq lazımdır.

Peyvəndlərin həyata keçirilməsindən əvvəl vaksinlərin fiziki xüsusiyyətlərinin yoxlanması

Poliklinika vaksinin yeni seriyasını aldıqda, preparatin fiziki xüsusiyyətlərinin onun tətbiqinə dair təlimatda müəyyən edilmiş tələblərə nə qədər uyğun gəlməsini yoxlaması lazımdır.

Seçmə nəzarət. Əvvəlcədən 2 qutudan az olmayıraq ampulanın (flakonun) fiziki xüsusiyyətləri yoxlanılır. Təlimatda göstərilən tələblərə cavab verməyən 20% və daha çox qablaşdırma aşkar edildikdə, daxil olan bu preparatin bütün seriyası tədarükçüyə qaytarılmalıdır.

Tam nəzarət. İlkin baxış zamanı braklaşdırılmış ampulaların (flakonların) olmaması preparatin yeridilməsindən əvvəl hər bir ilkin qablaşdırmanın fiziki xüsusiyyətlərinə nəzarət olunmasını istisna etmir. Bu, vəziyyət quru şəkildə buraxılan preparatlara da aididir, belə ki, onların həll olma vaxtına nəzarət aparılır.

### .Ədəbiyyat

1. Ağayev İ.Ə., Xələfli X.N., Tağıyeva F.Ş.. Epidemiologiya. Dərslik (Tibbi profilak. fakultəsi tələbələri üçün), Bakı, 2012, 728s.
2. Immunproflaktikanın əsaları. Dərs vəsaiti Sadıqova G.i., Bakı-2019
3. Genişləndirilmiş İmmunlaşdırma programının «Soyuq zəncir» sistemi. Metodik tövsiyələr. Bakı, 2006.
4. Genişləndirilmiş İmmunlaşdırma Programı. Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002.
- 5Брико Н.И., Покровский В.И. Эпидемиология: учебник. М.: «ГЭОТАР-Медиа», 2015.

Rəyçi: dos. İ.Alverdiyev